

**AZƏRBAYCAN
RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ
QƏRARI**

№ Q64-001-12

Bakı şəhəri

30 noyabr 2012

«Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətlərlə bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə

«Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,

KOLLEGİYA QƏRARA ALIR:

1. «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətlərlə bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati reqlament» təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

Kollegiyanın Sədri

general-polkovnik

Ramil Usubov

*Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Kollegiyasının "30" noyabr 2012-ci il tarixli Q64-001-
12 nömrəli qərarı ilə təsdiq edilmişdir.*

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi üzrə inzibati rəqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı:

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi.

1.2. Elektron xidmətin məzmunu:

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 iyun tarixli 455 nömrəli Fərmanının 3-cü hissəsi.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 2.8-ci bəndi

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Daxili İşlər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları:

Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Tam.

1.7. Elektron xidmətin icra müddəti:

Xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

İstifadəçi yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı görülən tədbirlər barədə məlumatlar əldə edir, cəriməni ödəyir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:

İnformativ

2.2. Elektron xidmət üzrə ödəniş:

ödənişsizdir.

2.3. Elektron xidmətin istifadəçiləri:

Fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

<http://mia.gov.az/?/az/driverlicense/>

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- <http://mia.gov.az/?/az/driverlicense/>
- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az
- telefon: +994 12 590-81-25, +994 12 590-81-35

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet informasiya ehtiyatının "Cərimələr və cərimə balları barədə məlumatlar" bölməsinə sürücülük vəsiqəsinin seriya və nömrəsinin, etibarlılıq müddətinin və şəxsin doğulduğu tarixin daxil edilməsi tələb olunur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. Elektron xidmət daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

İstifadəçi tərəfindən sürücülük vəsiqəsinin rekvizitləri və şəxsin doğrulduğu tarix qeyd edilən internet sahifəsinə düzgün daxil edilmədikdə, sorğu qəbul olunmur və bu barədə həmin sahifədə məlumat əks olunur.

İstifadəçi tərəfindən sürücülük vəsiqəsinin rekvizitləri və şəxsin doğrulduğu tarix düzgün daxil edildikdə, həmin sahifədə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara bağlı görülən tədbirlər barədə məlumat, habelə ödənilməyən cərimələrin plastik kart vasitəsi ilə (sürücülük vəsiqəsinin və ya inzibati xəta haqqında protokolun nömrəsini daxil etməklə) online ödəmə imkanı əks olunur.

3.3. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi həyata keçirir.

3.3.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.3.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənmiş program təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.4. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə DİN BDYPİ məsuliyyət daşıyır.

3.4.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

3.4.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu rəqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərməlidir.

Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərməlidir.

3.4.3. Şikayətin baxılma müddəti: Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 30 gün müddətində baxılır.